

Baki-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometriyində - yolun Ağsu aşırımı hissəsində turizm və elmi əhəmiyyətli zonanın yaradılması təklifi turizmcilər tərəfindən maraqla qarşılanıb. Ağsu aşırımının turizm zonasına çevrilmesi təklifi ilə çıxış edən və təkliflərini Nazirlər Kabinetinə göndərməyə hazırlaşan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdürü Ənvər Əliyev mətbuataya açıqlamasında qeyd edib ki, sürüşmə baxımından olduqca təhlükəli olan Ağsu aşırımındaki avtomobil yolunu indikindən iki dəfə qısa olan Ağsuçay dərəsindən yol çəkməklə əvəz etmək daha məqsədə uyğun olardı.

2017-ci ildə Nazirlər Kabinetinə təqdim edib. Təkliflərdə yeni yolun Ağsu aşırımından keçməmək, Ağsuçayın kənarı ilə çekilməsi, eyni zamanda, Muğanlı-İsmayıllı yolunun yenidən inşası məsəlesi öz əksini tapıb. Təklif Nazirlər Kabinetinə tərəfindən qəbul edilib. Dövlət tərəfindən maliyyə vəsaiti ayrılan kimi layihənin icrasına başlanacaq.

GEOLOJİ-LANDŞAFT XARAKTERLİ TƏBİƏT ABİDASI

Mütəxəssislər Ağsu aşırımının coğrafi mövqeyinin turizm zonası üçün seçilməsinə uyğun hesab edirlər. Böyük Qafqazın cənub ətəklərindəki Ləngəbəz sıra dağlarının orta hissəsində yerləşən ərazidən aydın havada ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır.

Ərazi yarımsəhra, quru bozqır, kolluq və dağ meşə landşaftlarından ibarətdir. İqlimi düzənlik hissədə mülayim-isti və quru subtropikdir. Dağlıq ərazilərdə yay bir qədər sərin,

xidmeti, həm coğrafiya institutu, həm turizm qurumları və mütəxəssisləri vəhdət şəklində çalışmalıdır. O vaxt nəsə alına bilər. Turizm mütəxəssisləri deyə bilər ki, məhz bu marşrutda turistlər nəyi görmek istərlər, onları daha çox nə cəlb edə bilər və s. Təklif edərəm ki, turizm ekspertləri də bu cür təkliflər səslənəndə cəlb olunsunlar". M.Ağakışiyev hesab edir ki, ümumiyyətlə, Azərbaycanın hər bir güşəsinə gözəl turizm məkanına çevirmek olar: "Azərbaycan ele bir mekandır ki, 365 gün ərzində burada turizmi inkişaf etdirmək üçün şərait yaradılıb. İnsanlar özləri də çalışış pərakəndə turizm potensialından səmərəli şəkildə və bacarıqla istifadə etməlidirlər". Mütəxəssisinin sözlerinə görə, Ağsu aşırımının turizm kompleksinə çevrilmesi həmin ərazidə yerləşən yaxın şəhər və rayonlara da turistlərin axınının çoxalmasına sebəb ola bilər: "Oğuz, Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Qax rayonları turistləri daha çox cəlb edən məkanlardır. Bu bölgelərlə müqayisədə Yevlax, Kürdəmir rayonları turistləri az cəlb edir.

Ağsu aşırımı turizm zonası kimi

Burada turizm və elmi əhəmiyyətli zonanın yaradılması təklifi maraqla qarşılanıb



Alim təbii və antropogen amillərin dəniz səviyyəsindən təxminən 900 metrə qədər yüksəklikdə yerləşən 14 km-lik Ağsu aşırımına ciddi təsir etdiyini əsas götürüb. Belə ki, sürüşmələr yolun bu hissəsində kifayət qədər problemlər yaradır: "Bunun nəticəsində nadir ekosistemi - flora və faunası, gözəl təbii mənzərəsi olan Ağsu aşırımı sıradan çıxır. Bu yolu çəkməklə Ağsu aşırımında olan sürüşmə problemini birdəfəlik aradan qaldırmış olar". Alim qeyd edib ki, Ağsu aşırımında təbiətin müxtəlif geoloji dövrlərinə aid nadir və qədim səxur çıxıntıları var: "Bu səxur çıxıntıları açıldıqdan sonra onların üstü şəffaf örtükle örtüle bilər. Bununla da bütün dünyada çox yaxşı təcrübə olan elmi-kütłəvi bir zona yaratmaq olar. Neticədə bu unikallığı görmək üçün buraya həm turistlər səfər edə, həm də alımlar elmi-tədqiqat işləri apara bilərlər. Ən əsasi, nadir təbiət nümunəmiz qorunur". Ə.Əliyev hesab edir ki, yeni yol çəkilərsə, ilin bütün fəsillərində, xüsusiylə də isti ayillarda Ağsu aşırımında insanların kütləvi istirahəti üçün zonalar da ayırmalı olar ki, bunun üçün istirahət mərkəzlərində hərəkət edən yüngültutumlu nəqliyyat vasitələrindən istifadə kifayətdir. Alimin fikrincə, Bakı-Şamaxı yolunun da qısaltılması üçün kifayət qədər imkanlar olsa da yolların çəkilişi zamanı bu, nəzərə alınmayıb. Belə ki, müasir üssüllərdən istifadə etməklə Bakı-Şamaxı yolunun uzunluğunu 20-30 km azaltmaq olar: "Bu isə Bakıdan Şamaxıya avtomobile maksimum 1 saatə getməye imkan yaradır. Bu, yoldan istifadə edən insanlara rahatlığın yaradılması ilə yanaşı, eko-loyi baxımdan da faydalıdır".

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ağsu avtomobil yolunun çəkilməsi ilə bağlı təkliflərini hələ

qış isə nisbətən soyuq və quraq keçir. Düzənlik ərazilərdə, əsasən, yovşanlı-şorengəli yarımsəhra bitkileri yayılıb. Şahdağ Milli Parkının bir hissəsi (keçmiş Pirqulu Dövlət Təbiət qoruğu) Ağsu rayonu ərazisinə düşür. Dilman şəhəlesi (Dilman kəndi) və Ağsu aşırımı çox gözəl geoloji-landşaft xarakterli təbiət abidələrindən hesab edilir.

Bəs görəsən Ağsu aşırımının mütəxəssisinin təklifi etdiyi istiqamət üzrə turizm marşrutuna çevrilmesinin hansı faydası ola bilər? Ümumiyyətlə, bir ərazinin turizm zonasına çevrilmesini şərtləndirən amillər hansılardır? Geləcəkdə Ağsu aşırımı ile bağlı təklif reallaşacağı təqdirdə ərazinin turizm məkanı kimi fealiyyəti üçün hansı infrastruktur formalasılmalıdır? Şübhəsiz ki, məsələyə kompleks yanaşmaq lazımdır. Təbii ki, turizm mütəxəssislərinin qeyd etdiyleri kimi, məkanın turizm zonası kimi seçilmesi və teyinatı tekçə bir tədqiqatçıın təklifi əsasında formalasla bilmez. Yeni turizm elə bir sahədir ki, tekçə bir qurumun görə biləcəyi işlə məhdudlaşdır. Məsələnin reallaşmasında aidiyyatlı qurumlar birgə çalışmalıdır.

ƏTRAF RAYONLARA DİQQƏT

Ağsu aşırımının turizm zonasına çevriləsi təklifinə müsbət ideya kimi yanaşan Azərbaycan Turizm Assosiasiyanın (AZTA) sədrinin müşaviri Müzəffər Ağakışiyev hesab edir ki, təbiət öz gözəlliyyini həmin əraziyə bəxş edib: "Təbiət həmin aşırımda öz gözəlliyyini yaradıb. Onu turizm məqsədi ilə istifadə etməye yönəltmek isə artıq səlahiyyətli qurumların işidir. Yəni həmin ərazini turizm kompleksinə çevirmek və turistləri ora cəlb etmək lazımdır. Burada həm nəqliyyat

Bu baxımdan, həmin rayonlarda turizm imkanlarından istifadə edib bu rayonları da cəlb etmək mümkündür. Bunun üçün bölgədə turizm infrastruktur yaradılmalı, oteller, restoranlar, diyarşunaslıq muzeyi və s. inşa olunmalıdır. Elə bir şərait yaradılmalıdır ki, turistlərin marağına səbəb olsun". M.Ağakışiyev hesab edir ki, regionlarda turistik məkanlara çevriləcək yerlərdə turizm potensialının reallaşdırılması həmin ərazilərdə yaşayan sakinlərin də rifahının yaxşılaşmasına təkan verə bilər: "İş yerlərinin açılması, kənd turizminin inkişafı əhalinin yaxşı dolanışığına səbəb ola bilər".

TURİST AXINI TƏLƏBAT YARADIRSA

"SKAL İnternational Baku" klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyyası) sədri, turizm üzrə ekspert Ceyhun Aşurovun fikrincə, Ağsu aşırımı həqiqətən də turistik baxımından görülməli yerdidir: "Relyefinə görə çoxmüxtəlifliyə malikdir. Bitki tərkibi müxtəlifdir. Hündürə qalxdıqca maraqlı relyefi və floraya malik gözəl mənzərəni seyr etmək olur. Təbii ki, orada müvafiq infrastrukturun yaradılması turistlər üçün istenilən halda cəlbəcisi məkəna çevriləməsi deməkdir. Düşünürəm ki, dövlətin dəstəyi ilə yanaşı, sahibkarları da hansısa formada bu işə təşviq etmək lazımdır". Turizm eksperti hesab edir ki, bizi daha çox ölkəmizi turizm məkanı kimi daha əlcətan etmək məqsədi düşündürməlidir. Yəni insanlar daha rahat şəkildə Azərbaycana gələ bilsinlər: "İstəhava yolları, ister dəmiryol xətti, istərsə də avtomobil yolları ilə turistlərin rahat gelişini təmin etməliyik. Ölkeyə nə qədər çox turist gələrsə, Azərbaycanda bu kimi turizmə maraqlı olan məkanlar sahibkarlar tərəfindən mütləq dəyərləndiriləcək. Orada adekvat hazırlanıq görülləcək. Ona görə ilk növbədə ölkəyə turist axınıni çoxaltmağın yollarını artırmaq və bu yolda hər hansı əngel varsa, araşdırıb aradan qaldırmak lazımdır. Xüsusən də qonşu ölkələrin təcrübələrini yaxından izləməli və təxiresinməz addımlar atılmalıdır. Hesab edirəm ki, birbaşa aviareyslərin və aşağı büdcəli sərnişində xəttinin olması bu kimi məsələlərdə müsbət addımlara yol açə bilər. Turistlər daha çox geləcəyi təqdirde bu, bizdə gəzib görməli və qalmalı yerlər üçün daha çox tələbat yaradacaq. Bu tələblər və qarşısındakı perspektivlər uyğun olaraq dövlət və sahibkarlar program işleyib hazırlamalı və müəyyən işlər görülməlidir. Turist axını tələbat yaradırsa, mütləq qarşı tərəfin təklifi ilə öz əksini tapacaq. Sadəcə, təşviq məsələləri öndə olmalıdır. İnanıram ki, gələn turistlərin sayı artırılsarsa, diqqətə alınacaq turizm məkanlarının sayı da artacaq".

Tərənə Məhərrəmova